


Hər abidə özündə bir tarix yaşadır



Müsaferi olduğumuz hər bir ölkə ilk növbədə özünün tarixi memarlıq abidələri ilə yadda qalır. Müxtəlif vaxtlarda ucaldılan heykəllər, monumental əsərlər isə təkəc mədəniyyət nümunəsi deyil, ham də tarixin bir parçası kimi əhəmiyyətlidir.

Respublikaya rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyev paytaxt Bakıda, eləcə də bölgələrdə belə sənət nümunələrinin yaradılmasına çalışır, tarixi şəxsiyyətlər, görkəmlili adamların heykəllərinin ucaldılması, büstlərinin qoyması istiqamətində işlər görürdü. Şuşanın abadlaşdırılması işinə böyük əhəmiyyət verən ulu öndərin göstərişi ilə bu qədim şəhərdə onun qurucusu, ilk Qarabağ xanı Pənahəli xan Cavanşirin memorial abidəsinin ucaldılması məsəlesi qaldırılmışdı. Mehə onun tövsiyəsi ilə Azərbaycan Respublikası Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli qərarına əsasən abidənin ucaldılması ilə bağlı qərar qəbul edilmiş, qərara əsasən Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamları İttifaqının İstehsalat Yaradıcılıq Kombinati arasında 1990-ci il 10 dekabr tarixli müqavilə ve smeta sənədləri imzalanmışdı. Heykəlin hazırlanması heykəltəraş Cümşüd İbrahimliyə tapşırılmış.

mişdi.

Cümşüd Rəşid oğlu İbrahimli 1941-ci il mayın 28-də Gürcüstanın Marneuli şəhərində anadan olub, 1958-ci ildə Marneulidə orta məktəbi, 1962-ci ildə Gəncə İŞİAT Texnikumunu, 1973-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının monumental heykəltəraşlıq fakültəsini bitirmişdi. 1974-1978-ci illərdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun qızıabi aspiranti, eyni zamanda 1976-1978-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının Yaradıcılıq emalatxanasında aspirant olub. Akademik, heykəltəraş Ömrə Eldarovun rəhbərliyi ilə Maestro Niyazinin metaldan heykel-figurunu hazırlayıb. Ölkenin bir çox bölgələrində ucaldılan heykəl, monumental əsərlərin, büstlərin, bir sıra heykəltəraşlıq nümunələrinin müəllifidir. Dəfələrlə beynəlxalq müsabiqələrin iştirakçısı olub, mükafata layiq yerlə tutub. Ulu öndər Heydər Əliyevin göstərişi ilə Baykal-Amur Magistralının tikintisində iştirak edən Azərbaycan komsomolçularının fədakar əməyini eks etdirən abidəni də məhz Cümşüd İbrahimli hazırlamışdı. Memar Mikayıl Hüseynovla birgə işlədikləri layihə bəyənilmiş, dahi Nizaminin "Xəməsə"sindəki "Xosrov va Şirin" poemasının qəhrəmanı Fərhadın rəmzi obrazı yaradılmışdı. "Fərhad qaya çaparkən" adlanan heykəl

kompozisiya 1986-ci ildə Uzaq Şərqiın Irkutsk vilayətinin Ulkan şəhərciyində ucaldılmışdı. Bundan sonra Pənahəli xanın Şuşada abidəsinin ucaldılması məsəlesi yenidən gündəmə gəlmüşdi. Cümşüd müəllim deyir: "Hələ 1991-ci ilin avqustunda Şuşanın o zamankı icra başçısı Mikayıl Gözəlovin və ziyanlıların iştirakı ilə keçirilən toplantıda abidənin yerləşdiriləcəyi yer də müəyyənləşdirildi və qərara alındı ki, abidə "Gəncə qapısı"nın bayır tərəfindən "Xan qızı" bağınnı qala divarları qarşısında, açıq səma fonunda ucaldılsın. Nal şəkilli, yarınzırəmi üstündə 10 metrlik postament üzərində ucaldılacaq heykəlin hündürlüyü 7 metr təşkil edirdi. At belində Pənahəli xanın zəhmli, mağrur obrazı yaradılmışdı. Sol qolunu çiyin səviyyəsində barmaqları gərilmiş halda şəhərə təraf yönəltmişdir. Sağ elində selahiyət rəmzi olan "Xan topuzu"nu (Tarix muzeyində saxlanılır) Ali Baş Komandanın məşhur ifadəsi olan "Dəmir yumruq" kimi başı üzərinə qaldıraraq sanki düşmənə: "Bu şəhərə, bu torpaqlara kəm baxanın anası ağlar qalar" mesajını verir.

Laihə 1991-ci il noyabrın 3-də, vaxtından 2-3 ay əvvəl tamamlanıb Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Komitesinin Bədii Şurasına və Mədəniyyət Nazirliyi-

nə təqdim edildi. Sabiq mədəniyyət naziri Polad Bülbülüoğlu layihəni çox bəyəndi və biza tezliklə qonorar da veriləcəyini vəd etdi. Sonrakı hadisələr isə həmiya melumdur. Şuşanın işğalı bu işləri yenidən yarida qoydu. İndi Şuşa da, digər torpaqlarımız da işğaldan azad olub və o ərazilərdə abadlıq işlərinə başlanılıb, ölkə başçısının rəhbərliyi ilə Şuşanın bərpası planı uğurla reallaşdırılır.

Qarşidan Şuşanın 270 illik yubileyi gelir. Mən çox arzu edədim ki, əziz Şuşa üçün yaradılmış bu sənət abidəsi Şuşanın bərpası və abadlaşdırılması planına salinsın. Düşünürəm ki, işğaldan sonra yenidən qurulan Şuşanın 270 illik yubileyi üçün bu möhtəşəm abidə ən gözəl hədiyyə ola bilər..."

Onu da deyək ki, Cümşüd müəllim bununla bağlı müvafiq qurumlara da müraciət edib.

Bəli, abidələr, heykəllər... tarixin danişan dili, bir millətin, dövlətin varlığının təsdiqidir. Şuşada bərpa olunan, yeni yaradılan sənət nümunələri də dənənimizi, bugünüümüzü sabaha, gələcək nəsilərə çatdırın ən gözəl vasitədir. Tarixin hər səhifəsindən boylanıb deyəcək: bu torpaqlar bizimdir!..

Zümrüd QURBANQIZI,
"Respublika".